

**Ədəbiyyat:**

1. Tan A. The Hundred Secret Senses. London: Penguin Books, 2019, 368p.
2. Лакофф Дж., Джонсон М. Метафоры, которыми мы живём. М.: УРСС, 2004. 256с.
3. Маслова В.А. Лингвокультурология: Учеб. пособие для студ. высш. учеб. заведений. М.: Издательский центр "Академия". 2001. 208с.
4. Орtega-и-Гассет Х. Две великие метафоры // Теория метафоры. М.: Прогресс. 1990. с.68-81

*Samirə Musəvi  
Azərbaycan Dillər Universiteti*

## ANTONOMASIYA VAHİDLƏRİ - MƏDƏNİYYƏTLƏRARASI DİALOQDA KOMMUNİKATİV UĞURSUZLUQLARA YOL AÇAN "RISK ZONASI" ELEMENTLƏRİ KİMİ

*Açar sözlər: mədəniyyətlərarası dialog, fon bilikləri, anthonomasiya*

*Ключевые слова: межкультурный диалог, фоновые знания, антономазия*

*Key words: intercultural dialogue, background knowledge, anthonomasia*

Antonomasiya hadisəsi öz mahiyyəti etibarı ilə məcaz dili elementi olaraq bir informasiya kodunun digər informasiya kodu ilə əvəzlənməsinə öks etdirildiyindən, yəni qəbul olunmuş bir nominasiya vahidinin işlənmə mövqelərində digər tərəfə (təkrar) nominasiya vahidinin yer almasını ehtiva etdiyindən, labüb şəkildə kommunikasiya iştirakçılarının bu ikinci nominasiya vahidləri arasında mövcud olan korrelyasiya əlaqəsindən xəbərdar olması görəkdir. Öks halda kommunikasiya prosesinin alverişliliyini təmin edən ən vacib şərtlərdən biri – semiozisin bərqrar olması (kommunikasiya şəraitində, habelə anlama, qavrayış proseslərində semiozisin ontoloji sərhədləri ilə bağlı, habelə burada fon biliklərinin rolü ilə bağlı daha ətraflı bax: [1, s.11-12,33-37]) baş tutmaya bilsər. Mədəni şərtləndirməli kommunikativ uğursuzluqları araşdırılmış tədqiqatçıların ortaqq rəyinə görə, əslində, universal anlamlar, ümumbaşarı mahiyyətli məcəzələşmələr istifadə edən semantik kodlar ünsiyyətin rəvanlılığını təmin etdiyi halda, presuppozisiyalarda və konvensiyalarda yer alın mütəxəlifliklər kommunikasiyanın bilaterallığı mümkinləşdir. Bu səbəbdən da, hətta dil baryeri olmadıqda belə, yəni hətta kommunikasiya iştirakçıları olan tərəflərin eyni dilin daşıyıcıları olmasına rəğmən, "mədəni şərtləndirməli ssenarilər sahəsindəki fon biliklərinin" ortaqlığı baxımından, ortaya çıxan məhdudlaşdırılmalar, informasiya yetersizlikləri, son nticədə, potensial olaraq, kommunikasiyanı "risk zonasına" doğru tətikləmiş olur [2, s.31-33]. Bu kimi səbablardan dolayı, "kommunikativ uğursuzluq" adlanan situasiyanın yaranması qaçınılmaz olur (kommunikativ uğursuzluğun fon bilikləri ilə əqrəblişli şərtlənməsi haqqında daha ətraflı bax: [3, 98-100]). Haqqında bəhs etdiyimiz problematik situasiyalar daha çox mədəniyyətlərarası ünsiyyət probelmləri kimi ortaya çıxan və özü ilə "lakunatörədici" mahiyyət kəsb edən situasiyaları yaratmış olur. Yəni, anlaşılmayan tərəfə nominasiya vahidi (antonomasiya) fərqli mədəniyyət daşıyıcısi üçün, hətta eyni mədəniyyət daxiliində sosial-üstübü stratifikasiya baxımından fərqlənən dil kimliyi daşıyıcıları üçün ləkuna (dekdolaşdırılmayan, semantik izah mümkinləşməz olan və ya tam anlaşılmayan "boşluqlar") mahiyyəti kəsb etməyə başlayır. Məhz, bu təbiətinə görə də, antonomasiya hadisəsinin praqmatik aspektində təhlili kontekstində onun, bir növ, şifter mahiyyəti kəsb etdiyini söyləmək olar. İrləida təqdim edəcəyimiz nümunələrdən də aydın şəkildə şahid olacağımız kimi, bir çox hallarda antonomasiya vahidləri məhz, şifter mahiyyəti kəsb etməklə situasiyanın, kontekstin, o cümlədən qlobal anlamda linqvokulturoloji, etnomental, sosio-politoloji xarakterli kontekstin "doldura" biləcəyi və bəzi hallarda, eyni tərəfə nominasiya vahidinin anlamanın hətta tamamilə fərqli şəkildə "doldurula" bildiyi xüsusi növ "qəlibləri", "boşluqları" təcəssüm etdirirlər.

Xatırladaq ki, Şifter istifadəsi O.Yespersen tərəfindən dilçilik terminologiyasına daxil edilmişdir. R.Yakobson, E.Benvenist və bir çox başqları tərəfindən fərqli kontekstlərdə izah edilməyə çalışılan bu elmi anlayışın mahiyyətində kommunikasiya situasiyasında bir kontekstində digəri ilə əvəzlənməsi sayəsində operativ şəkildə və həmin dəyişən reallıqla korrelyasiya bağlılığında yenilənən və mütləq şəkildə referensiya mahiyyətinə malik olan xüsusi növ dil işarələrini ifadəsi mənası yer alır. Ən sadə nümunə kimi,

bu sadalanan əlamətlərə uyğun olan, yəni dəyişkən referensial potensiala malik olan, situsiyadan, kontekstdən asılı olan dil işarələri statusunda şəxs əvəzliliklərini qeyd etmək olar [4, s.97-98]. Beləliklə də məlum olduğu kimi, mədəniyyətlərəsə ünsiyyətdə hər hansı bir təkrar (tərəmə) nominasiya vahidinin digər kommunikasiya iştirakçısı tərəfindən deşifrası zamanı həmin ünsiyyət kodu elementinin hansı siqni-fikt daşıyıcısı kimi deşifra ediləsi həllədici rol oynayır. Çünkü hər bir antonomasiya vahidi özü ilə müəyyən "altnötn" (podtekst) daşıyıcılığına malik olmaqla (antonomasiya vahidlərinin fon biliklərinə istinad edən "altnötn" daşıyıcılığı ilə bağlı daha atraflı bax: [5, s.63-71]), fərqli mədəniyyət ssenarisi çərçivəsində reallaşan anlam yüküna malik ola bilər ki, bu da şifter mahiyyətli həmin tərəmə nominasiya vahidlərinin fərqli (kommunikasiya tərəflərinin hərəsindən özünəməxsus şəkildə) interpretasiyasına gotirib çıxara bilər. Məsələn, şəhər "ləqəblərinin" və ya müasir terminologiya ilə desək, şəhər "nikneymələrinin" (şəhər nikneymələri ilə bağlı daha atraflı bax: [6, s.104-108]) semantik deşifrası zamanı fon biliklərinə bə-ləd olunması mədəniyyətlərəsə dialoqun uğur və ya uğursuzluğunun təminatçısı ola bilir. Onu da qeyd edək ki, şəhər ləqəbləri və ya nikneymələri də antonomasiya vahidi olduğundan, biz, irəlidə izləyəcəyimiz nümunələrdə, məhz antonomasiya vahidlərinə nəzərən tətbiq olunan təhlil formatı və təsnifatlaşdırmanın çıxış edə bilərik. Nümunə üçün, "küləklər şəhəri" antonomasiya vahidini nəzərdən keçirmək olar. İkinci növ antonomasiya elementi kimi, xüsusi ismin (toponimin) appellativə əvəzlenməsinə istinad edən xid-mət edən bu söz birləşməsi fon biliklərinə bə-ləd olunmadığı təqdirdə "kommunitativ uğursuzluğ" yol açı bilər. Belə ki, Azərbaycan dili daşıyıcıları üçün, o cümlədən Azərbaycan linqvokulturoloji mühiti ilə istər coğrafi yaxınlığa, istərsə də ortaq mədəni keçmiş bağlarına malik olan digər linqvokulturoloji mühit fərdləri də həmin antonomasiya vahidinin şifter qalibini müvafiq topinimlə (Bakı) "dolğuracaqlar". Eston yazıçısı və ictimai xadimi Kersti Kivirüütün "Küləklər şəhəri" romanı sovet hakimiyətinin qurulması ərafəsində ... Bakıda yaşayan əcnəbilərin həyatından, onların xüsusi maraqlarından bəhs edir. [7]; Kar-deş Azərbaycan'ın Rüzgarlar Şəhri: Bakı [8]; Столицу Азербайджана Баку именуют «городом ветров». [9]. Göründüyü kimi, təkcə doğma Azərbaycan linqvokulturoloji mühitində deyil, qarda. Türkiyə, habelə Rusiya və Estonia linqvokulturoloji mühitlərində də Vatanımızın paytaxtının nikneymi asanlıqla deşifra edilə bilir. Lakin bundan fərqli olaraq, daha kənar, yəni coğrafi yaxınlığa malik olmadığımız, ha-bələ ortaq və zəngin tarixi bağlar ənənəsini bölüşmədiyimiz ölkələrin linqvokulturoloji mühitində həmin antonomasiya vahidləri nəinki anlaşılmaya bilər, hətta alternativ semantik dekodlaşdırma vahidinə, yəni al-ternativ "altnötnə" malik ola bilər. *Whatever the origin of the nickname, the name most certainly stuck, and now "Chicago" and "Windy City" are nearly synonymous* [10]. Göründüyü kimi, burada biz, ingilis-dilli mühitdə Çıqaqo və "Küləklər şəhəri" anlayışlarının sinonim mahiyyət kəsb etməsi reallığı ilə qarşıla-şınq ki, bu da fon biliklərinin fərqliliyinə istinad edən kommunikasiya uğursuzluqlarına yol açı biləcək situasiyalardan birinə – ünsiyyət kodu elementinin fərqli interpretasiyası situasiyası ilə üzəşə bilirik. Analoji vəziyyət "Ödəbi şəhər" nikneymənin timsalında da izlənilə bilər. Belə ki, Avropanın linqvokulturoloji mühiti bənt antonomasiya vahidinin Romaya aid olduğunu birmənalı şəkildə qəbul etdiyi halda, Şərqi (Asiya) linqvokulturoloji mühitində həmin "altnötnin" Kioto (Yaponiya) kimi alternativi mövcuddur. Qeyd olunanlar mədəniyyətlərəsə dialoqda fon bilikləri faktorunun mühüm kommunikasiya təşkilatlan-dırıcı rolunu bir daha əyani şəkildə sübut etmiş olur.

### **Ədəbiyyat:**

- Нестеров, А.Ю. Онтологические границы семиозиса в процедурах коммуникации, познания и понимания: автореферат диссер ... доктора фил. наук Самара, 2010, 42 с.
- Воронцова И. Культурно обусловленные коммуникативные неудачи: культура - текст - интерпретация // Вестник РГУ. 2018, №3, с. 31-40
- Серебрякова А.Ю. О причинах коммуникативных неудач // Вестник ЮУрГУ. Серия: Лингвистика, 2013, Том 10, №1, с.98-100.
- Fludernik M. Jespersen's Shifters : reflections on Deixis and subjectivity in language // Klagenfurter Beiträge zur Sprachwissenschaft 15/16 (1989/90), pp. 97-116.
- Нильсон Н.Ф. Антономасия как средство создания подтекста // Вестник МГЛУ, Вып.361, М., 1990 с.63-71.
- Исламова, М. Р. Никнеймы города Нью-Йорка / М. Р. Исламова, А. И. Шайхуллина. // Юный ученик. – 2017. – № 3 (12). – С. 104-108
- Küləklər şəhəri <https://www.libraff.az/books/endirimdkilr/kulkllr-hri/>

8. Günaydin S. Kardeş Azerbaycan'ın Rüzgarlar Şehri: Bakü // Life in Life Dergisi, <https://www.lifeinlifedergisi.com/kardes-azerbaycanin-ruzgarlar-sehri-baku/>
9. Город ветров <https://www.hott.ru/articles/gorod-vetrov>
10. Why is Chicago Called "The Windy City"? <https://pequodspizza.com/blog/chicago-called-windy-city/>

*Səbinə Babayeva*  
Azərbaycan Turizm və Menecment Universiteti

## MƏTBƏX TURİZMİNİN MƏDƏNİYYƏTLƏRİN İNTEQRASIYASINDA ROLU

*Açar sözlər:* Qastronomiya, turizm, mətbəx turizmi, yemək mədəniyyəti, integrasiya

*Keywords:* Gastronomy, tourism, kitchen tourism, food culture, integration

*Ключевые слова:* Гастрономия, туризм, гастрономический туризм, культура питания, интеграция

Dünya sivilizasiyaları müxtəlif üsullar tətbiq etməklə, özünəməxsus hayatı tarzlarını, öz adət-ənənələrinə və dini inanclarına uyğun yeməkləri üzə çıxaraqla öz mətbəx mədəniyyətlərini yaratmışdır və yaşatmışdır. Qonşu ölkələrin xalqları tarixi prosesdə bir yerdə yaşadıqları üçün mətbəx mədəniyyətləri də bir-birinə təsir etmiş və bu ölkələrin mədəniyyətlərinə mətbəxlə bağlı yeni ideya və anlayışlar daxil edilmişdir. Həmçinin yemək ənənələri daha çox etnik icmaların mədəniyyəti ilə də bağlıdır. "Qida" anlayışının əsasında duran etnomədəni mənələrin nəzərə alınması mədəniyyətlərə arasında dialoqun uğurla həyata keçirilməsinin şərtlərindən biridir.

Qida və içki boşar tarixinin hər anında mühüm yer tutmuş və mətbəx mədəniyyətində cəmiyyətlərin, toplumların yemək və içmə davranışları ilə formalılmışdır. İlkin dövrədə öz yaşadığı məskəndə yemək axtmamaq kaşfiyyətə başlayan yemə-icmə sayahəti, daha sonralar yemək motivasiyası ilə sayahətə çevrilmiş və insanlar məhəz bu məqsədlə sayyahət olmudur. Qastronomiyaya yönəlmis sayahət forması olan qastronomiya turizmi (və ya mətbəx turizmi) 2000-ci illərdə xüsusi maraq kəsb etmişdir [səh 5]. Mədəni müxtəliflikləri, bölgəyə, regiona xas məhsul seçimləri və davamlı turizm fəaliyyətinə verdiyi töhfə ilə qastro turistlər yerli insanlara fayda da verir. Sayahət təcrübələrində qastronomiyani on mühüm motivasiya mənbəyi kimi görən qastro turistlər, yemək və içkilərin tətillərinin ayrılmaz hissəsi edərək qastronomiya turizmini yaratmışdır. Turizm siyaseti və strategiyası çərçivəsində qastronomiya turizmi haqqında məlumatı artırı bilən turizm destinasiyaları yerli insanlara galib getirərək icma əsaslı turizm anlayışına da töhfə verəcəkdir. Bu turizm növü yumşaq güc kimi ölkənin beynəlxalq imicinə da müsbət təsir göstərəcəkdir [3].

Onu da qeyd etmək lazımdır ki, yemək və mədəniyyət bir-biri ilə six bağlıdır. Bir mədəniyyət olaraq yemək estetika, şəxsiyyət və unikallığın təsirlə məzmunu ilə birlikdə ənənə və nostalji mənzərəsini yaradır. Qida bizi, şəxsiyyətlərimizi, mədəniyyətlərimizi və nöticədə cəmiyyətlərimizi formalasdırıban bir vərliq olaraq çoxölçülüdür. Fərqli palтарlar fərqli şəyərlə ifadə etdiyi kimi (məs: ağ xalatlı hakim, mavi uniformlı polis), yeməklər də mənə daşıyır. Təbii ki, bu mənə mədəniyyətdən mədəniyyətə dəyişir. Məsələn, Neapolitan pizzasındaki pomidor, reyhan və mozzarella pendiri italyan ləzzətinə işarə edir, lakin supermarkətdən dondurulmuş pizza tez və ucuz evdə hazırlanmış yemək deməkdir [2]. Yemək bizi mədəniyyətin həyata yanaşması haqqında məlumat verir. Biz mədəniyyəti, vərdişləri, ritualları və ənənələri yemək və başqlarının yemək qarışıçı vəsaitilə anlaya bilərik. Tədqiqatçılar qida vərdişlərini sabit cəmiyyətin rituallarını dəstekləşən adı davranış növü kimi müsəyun ediblər.

Qastronomiya turizmi ilə yemək mədəniyyəti və mətbəx mədəniyyəti arasında mühüm əlaqə var. Turistlər yeməkləri və mətbəx mədəniyyətləri ilə məraqlandıqları qastronomik turizm istiqamətlərini ziyan etmək istəyirlər. Qastronomik turizm destinasiyalarının öz fəaliyyətində mücərrəd və maddi mədəni dəyərləri öncə çıxarması turistlərin mədəni və turistik baxımdan zövq almasına və xoşbəxtliyinə töhfə verir [4]. Qastro turistlərinin sayahət motivasiyasında təsirlili olan yemək və içkilər, bir bölgə və ya bölgələrin yemək normaları və davranışı haqqında müxtəlif məlumatları ehtiva edir. Mədəniyyət bu yemək tərzi və davranışlarının formallaşmasında fəal rol oynayır.

Avropanın Birliyinə üzv və namizəd ölkələrin üzərində aparılan araşdırmalarda qastronomiya turizm sahəsində müəssisələrin sayı, maşğulluq və əlavə dəyər kimi məsələlərdə ölkə iqtisadiyyatına ciddi töhfə verdiyi bildirilib. Yerləşdirmə sektoru və qastronomiya sektorunu maşğulluq baxımından müqayisə edildik-